

UOT: 82-3. 512.162

SİTARƏ ƏLİZADƏ

AZƏRBAYCAN AŞIQLARINA HƏSR OLUNMUŞ TARİXİ POEMALARDA
EL SƏNƏTKARLARINA POETİK EHTİRAM

Məqalədə Azərbaycan aşıqlarına həsr olunmuş M.Rahimin "Sarı Aşıq", H.Arifin "Dilqəm" və İ.Səfərlinin "Ələsgər" tarixi poemalarında el sənətkarlarına poetik ehtiram problemi araşdırılır. Əsaslandırılır ki, bu tarixi poemalarla aşiq sənətinin görkəmli nümayəndələrinin şəxsiyyəti, taleyi, mühiti, müasirləri, dünyagörüşü, yaradıcılığı barədə müəlliflərin poetik qənaətlərinin, lirik-epik düşüncələrinin araşdırılması və qiymətləndirilməsi aktuallıq kəsb edir. Tədqiqatda aşiq sənətinin inkişaf edib təkmilləşməsində görkəmli rol oynanmış aşiqlارın bədii obrazının canlandırılmasına müəlliflərin sənətkarlıq xüsusiyyəti təhlil edilmiş, ədəbiyyatşunaslıq mənbələrindən istifadə edilmişdir.

Açar sözlər: tarixi poema, Sarı aşiq, Dilqəm, aşiq Ələsgər, aşiq sənəti, bədii obraz, poetik ehtiram, sənətkarlıq xüsusiyyəti, ədəbi dil vəsaitələri.

Azərbaycan tarixi poemalarında xalqımızın tarixən yaratdığı zəngin bədii düşüncə nümunələri içərisində özünəməxsus sənətkarlıq xüsusiyyətləri ilə fərqlənən aşiq yaradıcılığına və bu qədim sənətin ən görkəmli nümayəndələrinin poetik obrazının canlandırılmasına da yer ayrılmışdır. Azərbaycan aşıqları, onların rəngarəng yaradıcılığı ədəbiyyatımızın ən görkəmli bədii söz ustalarının şeirlərində vəsif edilərək, onlara poemalar qoşulmuşdur. Məmməd Rahim "Sarı Aşıq", Hüseyin Arifin "Dilqəm", İslam Səfərlinin "Ələsgər" adlı tarixi poemalarında el sənətkarlarının şəxsiyyəti, taleyi, mühiti, müasirləri, dünyagörüşü, yaradıcılığı barədə əsər müəlliflərinin poetik qənaətlərinin, lirik-epik düşüncələrinin araşdırılması və qiymətləndirilməsi aktuallıq kəsb edir.

Xalq şairi Məmməd Rahim (1907-1977) XVII əsrə yayayıb yaratmış el sənətkarı, "cinaslı xalq bayatılarının məharətli ustadı" [3, s. 192] kimi ad çıxmış Sarı Aşıqa eyni adda poema həsr edərək geniş elmi-mədəni ictimaiyyətə o qədər də məlum olmayan aşığın həyat və yaradıcılığını tanıtdırmağa cəhd etmişdir. Qeyd edək ki, müxtalif mənbələrdə Sarı aşığın adı, təvəllüdü, yaşadığı yer, həyatı, yaradıcılığı, təxəllüsü ilə bağlı folklor bilicilərinin aşığın yaradıcılığı və haqqındaki rəvayətlər əsasında gətirdikləri məlumatlar folklorşunas alım M.Qasımlı tərəfindən ümumiləşdirilmiş və dəqiqləşdirilmişdir [9].

"Sarı Aşıq" lirik-epik poemasında [12] hadisələr əsər müəllifinin fikir və hissələrini ifadə edən epik qəhrəman ətrafında cərəyan edir. Əsərin qəhrəmanı Sarı aşiq poemanın ilk bölmələrində baş verən hadisələri sanki kənardan izleyir, ancaq qəddarlığı ilə xalq arasında gizlincə Yaman bəy adlandırılın Kərim bəyə, xalqın igit oğulları Qələndərə, cıdrıda Kərim bəyə qalib gələn Zəfərə onun münasibəti fonunda, xüsusişə sevgilisi Yaxşı ilə görüşlərdə həmişə müəllifin diqqət mərkəzində dayanır.

M.Rahim Sarı aşiq haqqında yazacağı poemanın ideya məzmununu və süjetini qəhrəmanlıq və məhəbbət dastanlarına xas elementlərdən istifadə etməklə elə qurmuş, elə poetik nəqlolunma formasına üz tutmuşdur ki, əsərin ayın-ayın bölmələrində danişilan əhvalatlar, obrazların qarşılıqlı münasibətləri ustad aşığın fealiyyətini, yaşadığı ağır dövrü, xalqın dağlardan ağır sıqlətlini, bəylərin zülüm və özbaşınalığını, heç nədən insanı qətlə yetirmələrini, iki sevən gəncin məhəbbətini faciyyəyə çevirmələrini, "gül əkib vay dərən" aşığın kədərini tam dolğunluğunu ilə oxucuya çatdırıbilsin.

M.Rahim Sarı aşığı xalqın sevimliyi, onun qəlbini, ürəyinə yaxın olan sənətkar kimi təqdim edir, aşığın xalq arasında hörmət və məhəbbətə qarşılandığını, xalqın şən və qəməgin günlərində hamı ilə birlikdə sevinib kədərlədiyini öne çəkir. Müəllifin təsvirinə görə Sarı aşiq xalqın dərdi ilə, kədəri ilə, onun sevinc və fərəhi ilə bağlı şəxsiyyət olmuşdur. Xalqın aşağı olan sevgisini ifadə etmək üçün müəllif onun bayatlarından və qoşmalarından yeri gəldikcə, mətnin ruhuna uyğun olaraq istifadə edir:

Mənalı söz kimi cavahir hanı?

Sarıni dirləyib qulaq asdıqca

Döstlər unudurdu geniş dünyani [12, s. 233].

Əsərdə əsas diqqət Sarı aşıqla sevgilisi Yaxşının çox az davam edən xoşbəxt anlarına yönəlir:

Eşqdır aləmin əzəl mayası.

Eşqin məftunudur qoca təbiət.

Eşq ilə silinir qəlblerin pası.

Var olsun dünyada təmiz məhəbbət... [12, s. 236]

Burada Sarı aşığın sevgisi, iztirabları, məşuqəsinə olan sonsuz eşqi, ülvə məhəbbəti müəllif tərəfindən aşiq poeziyası ruhunda, ince hissələrə ifadə olunmuşdur. M.Rahim Sarı aşığın sevgisindən qaynaqlanan ruh yüksəkliyinin onun yaradıcılığına necə təsir etdiyini "Dəvət" bölümündə Təbrizdən gələn qonaq aşıqla deyiməsində sonuncunun:

...İndi verim sənə yañız bir sual

Araz gözəllikdə cahanda təkdir.

Fikir dünyasına qəvvas olub dal!

Söylə, onun suyu neçə sənəkdir? [12, s. 237]

sualına cavabında:

— Sən çağır Arazi dayansın bir az.

Səslə, qulaq asib axmasın Araz

Neçə sənəkdir o, sayib deyərem,

Verdiyin sualı həll eləyərəm [12, s. 237-238].

deməsилə Sarı aşığın üstün olması, mağlub qonağın öz sazını qalib aşığa uzatması, cavabında ondan

Bel iş tutmaram mən heç bir zaman

O, sənin sazındır götür yenə, al

Ürəkdən qoşma de, bir "Kərəmi" çal.

O, sənin olmuşdur, yenə sənindir [12, s. 238].

eşitməsi aşığın yüksək əxlaqi keyfiyyət sahibi, geniş dünyagörüşlü, hazırlıqavab olduğunu göstərir. Deyişmədən sonra vəcdə gələn Sarı aşiq:

Yalnız gözəlliye, hüsne qaləm.

Gözümüzə şux gözəl pərvardigardır.

Allahım sənəmdir, ona mailəm.

Kəbəm, Kərbəlam da sənəmdir ancaq [12, s. 239].

deyə bəyan edir, bu sözlər onun daha bir xarakter çalarını göstərir.

Poemanın sonrakı bölmələri Yaman bəyin Sarı aşığın bu sözlərini bəhanə edib onu sevgilisi Yaxşından ayırmamasına ("Yaman bəyin yanında"), onun tədbirilə Zəfərin öldürüləməsinə ("Nakam cavan", "Son mənzil", "Dəfn"), bütün bu faciələrin səbəbkarı kimi ictimai quruluşun və dövranın ittihamına həsr olunmuşdur. Dövranın qəlbini sal buza, qatil dövranın günahını

dəryaya bənzədən müəllif yoxsul kəndli oğlunun qətlinə üşyan edir, ədalət axtarır, ümidsizliyini ürək yanğısı ilə dilə gətirir:

Ey insan, onu sən heç axtarma gel,
Qüvvət də, qüdrət də varlılardadır.
Baş vurma heç yerə, nahaq varma, gel,
Ösirdir ədalət, çoxdan dardadır [12, s. 242].

Əsərdə Sarı aşıqla Yaxşının nakam məhəbbəti də zəmanənin fitnə-fəsadı, insan hüquq-suzluğunun təzahürü kimi qiymətləndirilir. İki sevən gəncin azad və bərabər olmaq tələbi, könül və sevgi dünyasında qovuşmaq istəyi, ən ali insan hissinin ifadəsi o dövrün mövcud gerçəklilikləri fonunda ixtiraba, nisgilə, dözlüməz dərdə çevirilir. Elə buna görə də M.Rahim ədəbi qəhrəmanını dərd, kədər, göz yaşı, nisgil, zəmanədən, fəleyin gerdışından şikayət motivləri ilə tərənnüm etmişdir.

Qəhrəmanlıq dastanlarında olduğu kimi, "Sarı Aşıq" poemasında da ədalətsizliyə, zülmə qarşı etiraz səsini ucaltmaq, namus, vicdan uğrunda haqlı tələblərlə çıxış etmək, düşməndən qisas almaq kimi motivlərə də yer verilmişdir. M.Rahim Zəfərin dostu, intiqam hissiliə yanib tutuşan Qələndərin dilindən "Namərdəm, intiqam almasam əgər" [12, s. 243], - deyir və əsərin "Qələndərin qisası" bölməsində Qələndərin Gülbərdi tərk edib dağlara çəkildiyini, lakin Yaxşının aləmə göz yumduğunu, dostu Sarının halının pərişan olduğunu eşitdikdə dağlardan enib kəndə gəldiyini, bəyəndən qisas aldığıni təsvir edir:

Açıldı yer-yerdən atəş dalbadal
- Bu, nakam Zəfərin qisasıdır, al!
Bu da ki, Yaxşının, aşiq Sarının.
Bu da anaların göz yaşlarını... [12, s. 251]

Zəfərin qətlindən özüne gələ bilməyən aşiq Yaxşının görüşə gəlməməsindən daha da sarsılır, qonşu qızından:

- Fələk güldürmədi iqbalınızı.
Yaxşının atası demiş sözünü:
"Sarı məqsədində yetməyəcəkdir.
Qızımdan bir yolluq çəksin gözünü..." [12, s. 245]

Xəbərini eşidəndə isə sanki həyatı sönür. Sarı aşığın ağrı-acısını ifadə edərkən müəllif aşığın "gəlmədi" rədifi qoşmasını xatırladır. Zülm ilə sevgililərin ayrılması, təmiz arzuların məhv olunması dövrün səciyyəsi kimi səslənir:

Niyə bəxti qara yaranmışam mən?
Açılır qəlbimdə sağalmaz yara.
Zaman zərbə vurur eşqə, ilqara;
Fəlakət nə yaman çıxır taxtına!? [12, s. 247]

Poemanın sonrakı bölmələri ("Yaxşını qaçırdılar", "Yaxşı xəstədir", "Ölüm rüzgarı") rəzalətin yenə də taxta çıxaraq bu dəfə Yaxşının baxtına qılınc çalmasına, təmiz sevdanın zorla pozulmasına, zavallı qızın əsarətə düşməsinə həsr olunmuşdur. Eşqi dara çəkilən Yaxşı sevgilisindən xəbər tuta bilmir, dərdə tutularaq boran vurmuş təzə gül kimi solub məhv olur, əbədi olaraq həyata göz yumur.

Müşkül görməmişəm bu müşkül kimi.
Dilindən uçduqca ürək sözləri,
Onun hər kəlməsi Sarıdan olmuş.
Nəhayət, yumulmuş qara gözləri

Yerlər qan ağlamış, göylər tutulmuş...

[12, s. 249]

"Sındırılan saz", "Son ziyarət", "Vida" bölmələrində M.Rahim bu ağır fəlakətin Sarı aşağı təsvirini, onun Yaxşının qəbri üstə keçirdiyi hissələri təsvir edir. Bu gen dünyada tənha qalan, doğma vətəndə qəribə çevrilən Sarı aşığın həyatından üz döndərməsi bir insanın dünyaya - cəmiyyətə üşyani kimi qəbul olunur. Çarəsizliklə:

Getdin qoyub məni yalnız arada,

Neyləyim indi bu matəmsərada?.. [12, s. 252]

nidasını dilə gətirən, alışib yanın aşığın gücü yalnız ona yetir ki, zalim fələyə:

Mənim əvəzimə səndən əminəm

Şeirlərim alar intiqamımı... [12, s. 253]

söylesin. Dünya gözlərində zülmətə dənən Sarı aşiq vəsiyyət kimi

Mən aşiq tərsinə qoy,

Tər təni tərsinə qoy,

Yaxşını qibləsinə,

Aşıqı tərsinə qoy [12, s. 253].

bayatisını yazar, nifrat etdiyi zalim dünyaya qarşı etiraz olaraq zəhər içir və çekdiyi zülmə son verir. Xalq aşığın vəsiyyətinə əməl edərək onu Yaxşının yanında dəfn edir, ruhuna rəhmət dileyir və adına dastan qoşur. Aşıqların dilindən düşməyən "Yaxşı və Aşıq" dastanı folklorumuzda yeni hadisə kimi qiymətləndirilir, ustad sənətkarlar haqqındaki dastan yaradıcılığı üslubunu qorumaqla "Qurbani", "Abbas və Gulgəz" və s. tipli dastanlar silsiləsini zənginləşdirir" [2, s. 10-11].

Beləcə müəllif ədəbi qəhrəmanın acı taleyini ictimailəşdirir, Sarı aşığın həyatının, yaradıcılığının və dövrünün hər bir epizodu müəyyən məna daşımaqla bütövlükdə əsərin məzmununu təşkil edir. Poema nikbin sonluqla bitir, M.Rahim Sarı Aşıq və Yaxşının timsalında eşq hünərinin məğlubedilməzliyini, ellərin bu sevgini dastan etdiyini, onların saf məhəbbətini yaşatdığını təsdiqləyir.

Öz yaradıcılığı ilə şifahi xalq ədəbiyyatına, aşiq sənətinə yaxın olan Hüseyin Arif (1924-1992) ötən əsirin 60-ci illərində başlayaraq "Dilqəm" poemasi üzərində işləmiş, 1972 [6], 1978 [7] və 1984-cü ildə [1] əsərdən parçalar dərc etdirmişdir. Poemanın son variantının bölmələri ilə tanışlıq onu göstərir ki, gerçək adı Yəhya bəy olan, sevgilisinə ömürlük həsrət qalandan sonra Dilqəm kimi tanınan aşığın ixtirablarının kədərli hekayətini tərənnüm etməyə başlamazdan əvvəl H.Arif aşiq poeziyasının tarixi inkişaf yolunu öyrənmiş, daxilən özündə güc toplayaraq Dilqəmin faciesini qələmə almışdır. Əsərin ilk misraları da şairin fikrinin, düşüncələrinin bütövlükdə "Dilqəm"lə məşğul olduğunu göstərir:

"Dilqəm" üstündə köklənib sazım

Qəlbimdə Dilqəmdir, başında Dilqəm [1, s. 47].

"Dilqəm"ı yaratmağa bütün varlığı ilə aludə olan H.Arifin axtarış coğrafiyası çox genişdir. Şairin yaradıcılıq axtarışları Babəkin ocaq çatlığı daşda, Cavansırın döyüş meydanında, Giziroyğunun şəşpərinin izində, Koroğlunun Qırati oynadığı yerdə, Nəbinin, Kərəminin yağlıları bir-birinə qatdığı döyüş səhnəsində aparılmış, xalq yaddaşının dərin qatlarına baş vurulmuşdur. Müəllif Azərbaycan torpağını çəmən-çəmən, çeşmə-çəsmə, meşə-meşə dolaşmış, Kürdən, Arazdan keçmiş, Babadağın, Şah dağının, Murovun, Qoşqarın, Kəpəzin çənindən soruşmuş, aşiq Alının, Abbasların, Əmrəhələrin, Qurbanların sorağını almışdır. Sırrı dərin bir aləmi axtarara-xtara-

Nə müddətdir

Dilqəm məni buraxmayır,

Mən Dilqəmi axtarıram [1, s. 51].

bəyan edən şair məqsədini açıqlayır, Dilqəmin timsalında bir xalqın kədərini – qəm dastanını yazar, kitablar vərəqləyir, təvəllüdü, vəfati bəlli olmayan sənətkar haqqında soraq gəzir. Bir çox digər el aşıqları kimi Dilqəmdən də xəbər almaq asan olmur.

Buludlar arxasında

İtan ulduzlar kimi

Soraqsızdır özləri.

Nə yazı var, nə sənəd [1, s. 54].

H.Arif poemanın “Dilqəmi Dilqəm ağlıdar” bölməsində ədəbi qəhrəman Yəhya bəyə üz verən müsibətin dərinliyini – qonur gözlü Telli xanının geri dönməməsinin ağrısını, ardınca xallı Dilqəm atının bu kədərə dözməyərək ölməsini, indiyədək görünməmiş, eşidilməmiş faciəni, ömürdən özür alan dəhşəti kəskin hissələrlə təsvir edir. Ədəbiyyatda atın, itin sahibinə vəfəsına dair, dar məqamda onun köməyinə çatmasına, çətinlikdən qurtarmasına, yaralanmış ığidin yanını kəsdirməsinə aid nümunələr çoxdur. Lakin sahibinin dərdindən qəhr olan, göz yaşı axıdan, yanib külə dənən, sixıntıdan bağlı çatlayan at obrazının yaradılması H.Arifin poetik tapıntısı kimi qəbul edilməlidir:

Dözməyib bu müsibətə,

Boğulub, sıxıldı Dilqəm.

Son dəfa fəğan qoparıb,

Əbədi yixildi Dilqəm [1, s. 59].

Vəfalı atı qarşısında diz çökərək gözlərindən qan-yaş tökən Yəhya bəy

Götürüb xatabənd sazi,

Bir söz söyledi o gecə.

Dilqəm! – deyə ləqəbini

Bəyan eylədi o gecə [1, s. 60].

Həmin gündən Telli dağı yalan olur, Dilqəmi Dilqəm ağladır. Mövzuya uyğun olaraq əsərdə qüssə, kədər üstünlük təşkil edir. Bu xüsusda professor Camal Mustafayev yazar: “Şairin (H.Arifin – S.Ə.) başlığı bu poema kədərli bir hekayətə çevrildi. Ona qədər sərinə xas olmayan qəm motivləri gətirdi” [11, s. 7]. Qeyd edək ki, həqiqətən, əsərdə Dilqəmdən istifadə olunmuş şeirlər də müəllif poeziyası ilə həməhəng səslənir, poemanın qəm ruhunu daha da qüvvətləndirir, oxucuda yetərinçə hiss-həyəcan yaradır:

Könül həmdəmini itirən kəsi

Nə ocaq qızdırır, nə od isidir.

Dünyanın dünyadan ağır itkisi

Ailə itkisi, yar itkisidir [1, s. 64].

H.Arif Dilqəmi daim düşünən, dərdlərini şeirlə mahir ifadə edən el sənətkarı kimi təqdim edir, insanın alışib yanan çağında şairliyin, söz qoşub dərdini dilə gətirməyin haraya çatdığını vurgulayır. Söz demək, saz çalmaq, dərdini bəyan etmək, fəğanını, fəryadını elə çatdırmaq istəyini Dilqəm sazbəndə bildirir, ona saz düzəltməsini xahiş edir.

Söz-sənət dünyasına “xoş xəbər şairi” kimi gələn H.Arifin taleyində və qismətində vaxtsız oğul itirmək də varmış. Bir şair kimi öz kədərini də Dilqəmin qəminə qatan müəllif poemaya sonradan əlavə etdiyi, ədəbi qəhrəmanına hesabat ruhunda yazdığı “Qınama, ustad” bölməsində özünü “kədər şairi” adlandırır, haqlı olaraq təsdiqləyir:

Yaralı Dilqəmə yanmaqdən ötrü

Ürək yanmahiyydi, can yanmaliydi.

Yüz nakam aşığı anmaqdən ötrü

Bir kədər şairi yaranmaliydi [1, s. 71].

“Kədər şairi” bir xalqın kədərini, “Dilqəm” dastanını qərinələrdən keçirərək bugünkü nəsillərə çatdırıbildi. Rastlaştığı müsibətdən sonra bədbinləşən şair dünyanın sevinc və həvəsini unudur, özünü dər qəfəsədə hiss edir. Bir müddət yaradıcılıq susqunluğu, hayatdan üzü dönlük yaşayan H.Arif sazını yenidən Dilqəm eşqinə, Arif eşqinə dilləndirir, bir şair kimi “özünü “Dilqəm” də tapır”.

Ədəbiyyatda nəğməkar şair adını qazanmış İslam Səfərli (1923-1974) ürəyinin dərinliklərindən baş qaldırıdan duyğularıyla lirik şeirlərə yanaşı bir neçə poema da yazılmışdır. Onun 1959-1962-ci illərdə qələmə aldığı “Ələsgər” poeması [13] aşiq poeziyasının bütün növlərində oxucuları ovsunlayan əsərlər yaratmış ustad aşiq Ələsgərə həsr olunmuşdur. İ.Səfərlinin dilimizin zəngin ədəbi-bədii vasitələrindən məharətə istifadə edərək aşiq şeiri formalarında ecazkar nümunələr yaratmış gözəllik vurğunu, həyat aşığı, saf və ülvî hissələr ustadı dədə Ələsgər yaradıcılığına müraciət etməsi, ona nəsillərin yaddaşında əbədiyyaşar söz abidəsi ucalması tam qanuna uyğun haldır. Çünkü əsil xalq poeziyasına xas olan sadəlik və dərin mənə, şirinlik və axılıqlı, səmimi poetik duyğular və gözəlliyin tərənnümü kimi bədii-yaradıcı söz keyfiyyətləri İ.Səfərli poeziyası ilə haqq aşığı Ələsgər müdürüklüyü arasında birbaşa səsleşmə təşkil edir. Buna görə də “İ.Səfərli məhz aşığı (Ələsgərin – S.Ə.) yaradıcılığının ümumi mənzərəsini göstərmək məqsədilə aşiq şeiri şəkillərində bol-bol istifadə edib. Poema boyu bir neçə qoşma, gəraylı, bayati ilə yanaşı Aşiq Ələsgərin müəllifi olduğu şeirlərdən də bəhrələnmişdir” [10, s. 140].

Poemanın yazılımasında başlıca məqsəd Ələsgərin doğulduğu, böyükü boy-a-başa çatlığı, məclislər qurduğu Goyçə mahalını, onu dilə gətirən, sazında-sözündə dillənən dövrün poetik mənzərəsini yaratmaqdən, qeyri-adi istedad sahibi olmuş, aşiqlıq sənətinin zirvəsinə ucalmış aşiq Ələsgərin bədii obrazını yaratmaqdən ibarət olmuşdur. Söhbətə aşığından dünyaya gelişilə başlayan, yaşadığının ağrı-acı ilə dolu tablosunu yaradan, ayağı yer tutandan söz qoşub oxumasından danışan şair ilk sətirlərdən Ələsgərin fitri istedadının qaynağını müəyyənləşdirir, onun atasının dilindən bu sözləri dilə gətirir:

Babamın sözqoşan olub keçmiş,

Şeirlər deyərdi hərdən dədəm də,

Deyincə sözünü Almemməd kişi

Oğlunun şən səsi axdı bu dəmdə [13, s. 104].

XIX əsr Azərbaycanının tipik sosial-iqtisadi vəziyyəti, hələ gəncliyindən Ələsgərin el şənliklərində məclislər aparması, dinləyiciləri heyran etməsi, ailəsinin keskin ehtiyacı üzündən Kəblə Qurbanın evində nökərcilik etməsi, Səhnəbanuya qarşı faciəli məhəbbət macerası, dövrün ziddiyyətlərlə üz-üzə gəlməsi əsərin inkişaf xəttini təşkil edir.

Bəzən min acıya tablaşır ürək,

Neçin hakim olur insan insana?

Ələsgər düşündü: “Daha neyləmək,

Gedim nökər olum Kəblə Qurbana”.

İnsan öz bəxtini gərk sinaya,

Ələsgər ağadan donluq da aldı.

Onun təkcə qızı Səhnəbanuya

Günlərin birində meylini saldı [13, s. 107-108].

Ələsgərin taleyi dövrün, tarixin yaratmış olduğu acı reallıqlarla sıx vəhdətdə verilir, ustad aşiq obrazını yaradarkən poemə üzərində işləyən İ. Səfərli əsərə dövrün ruhunu gətirmək üçün Göycə mahalını gəzib dolaşmış, aşığın şagirdləri, müasirləri, tanışları ilə görüşmiş, material toplamışdır. Nəticədə aşiq Ələsgərin fərdi bioqrafiyası, yaradıcılıq göstəricilərlə kifayətlənməyərək dövrün poetik salnaməsini yarada bilmüşdür. Poemanın sənətkarlıq xüsusiyyətlərini dəyərləndirən xalq şairi Qabilin gəldiyi qənaətə görə, “əsər (“Ələsgər” poeması – S.Ə.) xalq ruhunda, canlı, sadə dildə, doğma şeirimizin qırılmaz, pozulmaz ahəngində yazılmışdır. Buradakı əksər ifadələrdə, obraz və təşbehlərdə oxucuda konkret təsəvvür yarada bilən bir əyanılık vardır” [8]. Əsərin təkcə iki sehifəsindən gətirilən nümunələr deyilənlərə misaldır. Müəllif Pullu Məhərrəmin alverdən döndüyünü görən qulluqçuların çaxnaşmaya düşdüyüni əks etdirdiyi “mis qazan kimi” (O evə çatmamış qulluqçu-nökər / Dəydi bir-birinə mis qazan kimi, s. 112), yaxud lirik qəhrəmanın Səhnəbanunu vəsf edərkən işlətdiyi “Zərrin bir tac kimi” (Qədəmin dəydikcə gül bitirir yer, / Zərrin bir tac kimi cilanmışan”, s. 113) təşbehləri oxucuda müvafiq olaraq narahatlılıq və heyranlıq hissələri və əhvali yaradır.

On üç hissədən ibarət yazılmış poemada Ələsgərin Səhnəbanuya olan sevgisindən danışılması əsas yer tutur. Pencər yığan qızların dağ döşünə çıxmaları, gözəlləri görən axar suların kırımı, Ələsgərin də saz alıb onlara qoşulması, şüx gözəllərin birdən ağ yelə dönüb sevgililərdən uzaqlaşmaları, iki sevən könlük görüşməsi ülvü hissələrə verilir, dərdə düşmüş aşığın dərdinin üstünə dərd gəlir, müəllif bu dərdi ifadə etməkdə acizləşir:

Bu gözəllik ilahəsi
Ələsgəri qul eylədi.
Əskilmədi dərdi-səri,
Bol dərdini bol eylədi.
Ağlamadı onun gözü.
Yaş çıxanda dərd azalar.
Mənim gücüm heyf çatmir,
Kaş bu hissi bir yazalar... [13, s. 118]

İ. Səfərli yaradıcılığı ilk məhəbbəti Səhnəbanuya olan eşqini tərənnüm etməklə başlayan Ələsgərin yaşadıığı dövrün ictimai quruluşundakı ədalətsizliyi, çar məmurlarının və onların yerli əlaltılarının amansızlığına qarşı çıxdığını, xalqın mənafeyini müdafiə edərkən heç kimdən çəkinmədiyini göstərməklə aşığın əsil vətəndaş mövqeyini ortaya qoymuşdur. Pullu Məhərrəmin pristavin şərəfinə düzəltdiyi məclisədə saz çalıb, söz demək fürsəti əldə edən aşiq Ələsgər cəsarətlə “çıxıbdır” rədifi qoşmasını söyləyir, pristavin, naçalnikin, qazının, axundun, koxanın, kəttanın “zati çıxıbdır” deməkdən çəkinmir, xalqın dözlüməz vəziyyətinə, yoxsuluğun son həddə çatmasına, artan vergilərin onsuz da ağır olan həyatı daha da ağırlaşdırıldıqına etiraz səsini ucaldır.

Bu söz ildirimtək vurdub məclisi,
Bir an heç kimsənin çıxmadi səsi.
Deyir, söz silləsi yaman tərs olar.
Yerində mixlanıb qaldı qonaqlar [13, s. 124].

Aşiq Ələsgərin telli sazına, şeiriyyətinə, mənali sənətinə, məhəbbətinə alqış dastanı

söyləyən poema müəllifi əsərinin əsas ideyasını belə ifade etmişdir:

Saz necə dilləndi gör sinəsində,
Güldü, telli sazin telləri güldü.

Aşiq Ələsgərin zəngüləsində

Sanki Azərbaycan elləri güldü [13, s. 134].

Fikrin davamında qəlbinin telinə tel bağlayan İ. Səfərli ilhamının gücüyle aşağı vəsf edir, Səhnəbanunun zorla əmisi oğluna yar edilməsi xəbəri dəhşətli ildirim kimi Ələsgərin məhəbbətini odlara yaxır, sevgilisi də qara bağlayır. İş o yerdə çatır ki, aşığı Səhnəbanunun toy məclisində çalıb-oxumağa çağırırlar. Bu yerdə aşiq Ələsgərin məşhur “gedibdir” rədifi qoşmasını xatırladan müəllif aşığın dərdini “gedir” rədifi qoşmasında bəyan edir:

Gel, gel! Ürəyini ərit şam kimi,
Gözün baxa-baxa yar əldən gedir.
Kükə bu meydanda gur ilham kimi,
Kaman əldən gedir, tar əldən gedir [13, s. 140].

Poemada aşiq Ələsgər obrazını yaradarkən müəllif onun qəlbini məngənətək sıxan zəmanəyə qarşı kəskin mövqeyindən danışaraq haqq aşığının dövrün mərd igitlərinin qəhrəmanlığını dastana çevirdiyini də yaddan çıxarmır. Aşiq Ələsgərin Göycə mahalında igitliyile ad-san qazanmış Dəli Aliyla münasibəti xalqın dərdinin çəkilməsi baxımından əsərdə vəhdət yaradır və təsirli, yaddaqalan verilir. Xalq şairi Qabil də təsdiqləyirdi ki, “Əger Ələsgər xalqın incə zövqünü, sözünün və musiqisinin qüdrətini təmsil edirə, Dəli Alı onun vuran qolunu, haqq-ədalət yolunda hər cür vuruşa qadir olduğunu göstərir” [8]. Elin Aliya, Alının isə elə bağlılığının hikmətini yaradan İ. Səfərli xalqın igid oğlunu çətin sınaqlar arasında təsvir edir. Toy məclisindən Səhnəbanunu qaçırdıb aşiq Ələsgər qovuşmasını əvvəlcədən düşünən Dəli Alı məclisin gedisində aşağı həqarət gördükə:

Öpün Ələsgərin durduğu yeri!
Kim səcdə etməsə bu sənətkara,
Anası bu toyda geyəcək qara!..
Birinci pristav baş əysin buna,
Yoxsa bələd deyil Dəli Alının
Kim olduğuna?!, - deyir [13, s. 143].

Toy mağarı alt-üst edilir, lakin aşiq Ələsgərin eşqini dövrün bəlasından qorumaq mümkün olmur, Səhnəbanunun gəlin köçərkən namərcəsinə öldürülməsi iki sevən ürəyin birini əbədi söndürür, Ələsgərin qan-yaş tökməsindən Göycə də qara bağlayır, ana torpaq boynuna sarılaraq Səhnəbanunu öz mehriban qoynuna alır. İlk məhəbbətinin acı təsirində ayrıla bilməyən aşiq Ələsgər at minib, saz götürüb ölkəni dolaşır:

Ələsgərim diyar-diyar,
Oba-oba gəzər oldu.
Göz yaşları Göycə gölü,
Dərya eşqi Xəzər oldu [13, s. 147].

Tezliklə aşığın şöhrəti hər tərəfə yayılır, o, aşıqlarla deyisir, dərdini, kədərini yollara səpə-səpə ağızlarda dastan olur, neçə aşiq məclisinin məhəbbətini qazanır, yüz sehralı qıflıbəndin mənasını yozur, nakam gedən eşqini salamlayıb Göycəyə dönür. XX əsrin əvvəllərində, 1905 və 1918-ci illərdə erməni fitnə-fəsadı ilə xalqımızın tarixində baş vermiş faciələr yüz yaşını haqlamaqda olan dədə Ələsgəri sarsılmış, üç il qaćqınlıq taleyi yaşamış aşiq yenə də

zəmanədən acı-acı şikayətlənməli olmuşdur. Lakin poemada buna münasibət bildirilməmiş, əksinə, hakimi ideologiyanın tələbinə uyğun olaraq ermənilərlə dostluq daha geniş tərənnüm edilmişdir. Mövcud vəziyyət baxımından bu faktın əsərin mənəvi dəyərinə təsirsiz ötüşmədiyini qeyd etməmək mümkün deyil.

Baxmayaraq ki, bədii qəhrəmanının qalan dövrünün poetik mənzərəsini yaradan İ.Səfərli ustad aşığın həqiqətən elin havadarı olduğunu, milli zəmində düşməncilik edən, bir dəyirməni olan iki kədindən bu dəyirməndən istifadə etməsi üçün el ağsaqqallarının məsləhətilə hamının hörmətini qazanmış dədə Ələsgərin elin sözünü yerə salmayaraq bir müddət dəyirmançılıq etdiyinin, xalqın o ağır günlərində, həm də o yaşında bu əziyyətə qatlaşdırığının səmimi ifadə olunması əsərin yaxşı işlənmiş hissələrindəndir:

– Ah, oxuyan Ələsgərdi!
Demək, daha yol açıqdı.
Ağlaşmadı arvad-uşaq,
Tövşümədi bir sinə də,
Sanki Goyçə mahalının
Qəlbini vurdub bir sinədə [13, s. 153].

Zəmanənin çətin sınaqlarından şərəf və mətinliklə çıxmış aşiq Ələsgərin kamillik dövrü yaradıcılığının təsviri poemada bununla bitir. El sənətkarının müxtəlif dastanlarda dövrün tanınmış aşıqları ilə deyişmələri, onun aşılıq sənətinin zəngin xüsusiyyətlərini əks etdirən sonrakı fəaliyyəti açıqlanır. Poema 105 il ömrü sürmüştə, sazı və sözü ilə 80 ildən artıq aşiq sənətinə xidmət etmiş, “min illik bir ənənənin axarında öz sözünü demiş, heç kəsi təkrar eləməmiş, qeyri-adi bir söz sənəti yaratmış” [4, s. 20] haqq aşığı dədə Ələsgərin əbədi var olacağının təsdiqlənməsilə sona çatır:

Əlində telli saz, almında vüqar,
Ağ günlər eşqinə coşdu Ələsgər.
Dünyada necə ki, saz var, şeir var,
O da yaşayacaq dünyalar qədər!... [13, s. 154]

Oxucuları qarşısında bu fikrin əminliyini ifadə edən, “Ələsgər” poemasını da “Janr baxımından şeirlərini ənənəvi poetik formaların yaradıcı şəkildə davam etdirilməsi əsasında” [5, s. 6] yaradan İ.Səfərli Azərbaycan aşiq sənətinin ən nəhəng simalarından olan, uzun ömrünün sevinci damlanı, kədəri isə dəryaları xatırladan, şeiriyyati və söz səltənətində nəsilləri heyrətə gətirən aşiq Ələsgərə poetik ehtiramını bildirmişdir.

Belə qənaəətə gəlmək olar ki, M.Rahimin, H.Arifin və İ.Səfərlinin araşdırduğumuz tarixi poemalarında Sari aşiq, Dilqəm, aşiq Ələsgər kimi el sənətkarlarımıza poetik ehtiram bir tərəfdən tarixi poemalarda xalqın mədəni həyatında parlaq xarakteri ilə seçilən yaradıcı şəxslərin şəxsiyyəti və yaradıcılığına məhəbbətlə bağlıdır, digər tərəfdən, dərin məzmunlu zəngin sənət növü kimi aypı-aypı aşıqlarımızın həmişə öz milli xüsusiyyətlərini qoruyub saxlayan sənətkarlıqları ilə əlaqədardır.

ƏDƏBİYYAT

1. Arif H. Dilqəm. Şeirlər və poemalar. Bakı: Yaziçi, 1984, 240 s.
2. Azərbaycan xalq dastanları / Tərt. ed. Ə.Axundov, red. A.Nəbiyev. Bakı: Yaziçi, 1980, 250 s.

3. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı: Pedaqoji institutlarının tələbələri üçün dərslik. Bakı: Maarif, 1981, 404 s.
4. Ələsgər İ. Haqq aşığı / Aşıq Ələsgər. Əsərləri. Bakı: Şərq-Qərb, 2004, 400 s.
5. Həbibbəyli İ. Romantik pafosdan lirizmə. “Azərbaycan” qəz., 2013, 7 mart, № 52 (6327).
6. Hüseynzadə H. Söylə, yadindamı? Bakı: Gənclik, 1972, 205 s.
7. Hüseynzadə H.A. Ömür gözləsə. Bakı: Gənclik, 1978, 352 s.
8. Qabil. El şairinin surəti. “Ədəbiyyat və incasənat” qəz., 1963, 26 yanvar, № 4 (1205).
9. Qasimli M. Bayatlarımızın heyrət heykəli. “Ədəbiyyat” qəz., 2015, 5 sentyabr, № 49 (5004), s. 20-21.
10. Məmmədov E. İslam Səfərli poeziyasında folklor // Naxçıvan. İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal, Naxçıvan, 2013, № 26, 296 s.
11. Mustafayev C. Hüseyin Arif şerinin cazibəsi / Hüseyin Arif. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004, 224 s.
12. Rahim M. Məhəbbət dastanı. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1974, 260 s.
13. Səfərli İ. Əbədi beşik. Şeirlər və poemalar. Bakı: Yaziçi, 1978, 225 s.

Naxçıvan Dövlət Universiteti
E-mail: alizadesitare@yahoo.com

Sitarə Alizadə

POETIC RESPECT TO NATIONAL PERFORMERS IN THE HISTORICAL POEMS DEDICATED TO AZERBAIJANI ASHUGS

In the article, the author investigated the issue of poetic respect to national masters in historical novels “Sari Ashug” by M.Rahim, “Dilgam” by H.Arif, and “Alasgar” by I.Safarli. It is substantiated the study and evaluation of poetic views, lyric-epic ideas of the authors about identity, fate, environment, outlook and creativity of prominent representatives of ashug art are topical. In this research the authors' mastery characteristics have been analysed in the reflection of artistic images of ashugs who played a great role in the development and improvement of ashug art and literary sources were used.

Keywords: historical poem, Sari ashug, Dilgam, Ashug Alasgar, art of ashug, artistic image, respect, mastery characteristics, literary linguistic means.

Ситаре Ализаде

ПОЭТИЧЕСКИЙ ПОЧЕТ НАРОДНЫМ ПЕВЦАМ В ИСТОРИЧЕСКИХ ПОЭМАХ, ПОСВЯЩЕННЫХ АЗЕРБАЙДЖАНСКИМ АШУГАМ

В статье рассматривается проблема поэтического почтения народным певцам в исторических поэмах М.Рагима «Сары Ашуг», Г.Арифа «Дильгем» и И.Сафарли «Алескер». Обосновывается мысль, что актуальным представляется исследование и оценка в данных исторических поэмах поэтических заключений и лиро-эпических раздумий авторов о личности, судьбе, среде, современниках, мировоззрении, творчестве видных

представителей ашугского искусства. В исследовании анализированы особенности мастерства поэтов в воссоздании художественного образа ашугов, сыгравших видную роль в развитии и усовершенствовании ашугского искусства, использована источники литературоведения.

Ключевые слова: историческая поэма, Сары ашуг, Дильтем, ашуг Алескер, ашугское искусство, художественный образ, поэтическое почтение, особенности мастерства, средства литературного языка.

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: **İlkin variant 04.06.2019**
Son variant 02.09.2019